

Avqust ayının 2-si Azərbaycanda Milli Kino Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə həmin gün kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Azərbaycan kinosu öz fərqliliyi və milliliyi ilə hər zaman seçilib. Milli dəyərlərimiz, adət-ənənələrimiz kinolaramızda qorunub saxlanılıb. Müstəqil olmadığımız dövrlərdə belə, xalqımızın qan yaddaşını, kimliyini özündə ehtiva edən məqamlar çox ustalıqla canlandırılıb. Azərbaycan milli kinoları, eyni zamanda maarifləndirici rol oynayıb. Həmçinin, bədii təxəyyül və rejissor məhərəti ilə xalqın qəhrəmanlığı, milli, mənəvi ruhu tətbiq edilib.

Bəzən hansısa bir filmlə ağlayıb, gülmüşük. Özümüzü baş qəhrəmanların yerində görüb, onlara bənzeməməyə çalışmışaq. Bəzən də baxdığımız filmin təsirində günlerlə çıxa bilməmişik. Elə personajlar, obrazlar olub ki, onlar cəmiyyətin güzgüsü rolunda çıxış edib və yaxud da ekran da gördüyüümüz qəhrəman cəmiyyət arasında olan əyər-əskiklikləri, çatışmazlıqları nümayiş etdirib. Hətta, bir çox aktyorları kinodakı obrazları ilə tanmışışq. Kino böyük təsir gücünə malikdir. Filmlərimizin dil şirinliyi, doğmaliyi, məkan, məqam gözəlliyi heç vaxt unudulmur. Bəzən bir filmdən hansısa deyim dillər əzberi olur.

Azərbaycan kinosunun tarixi 1888-ci il avqust ayının 2-ne təsadüf edir. İlk film fotoqraf və nasir Aleksandr Mişon tərəfindən lente alınıb. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətlər tərəfindən Bakı və Tiflis şəhərində prokat kontorları yaradılıb. Həmin il adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişlərinə başlayır. Filmi çəkmək üçün Boris Svetlov adlı rejissor Peterburq-



2
Avqust
Kino İşçilərinin
Peşə bayramı
Günüdür

kəmməl şəkildə göstərib.

Azərbaycan milli kinosuna müstəqillik illərində ümummilli lider Heydər Əliyev tərəfindən böyük dövlət qayğısı göstərilmişdir. 1993-cü ildə ulu öndərin qayğısı sayəsində milli kinomuz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1998-ci il avqustun 19-da qəbul edilmiş "Kinematoqrafiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müasir müstəqil respublikada dövlət kinematoqrafiyasının hüququ bazası formalaşdırıldı. Eyni zamanda, 1996-ci ildə Azərbaycan Dövlət Film Fonduunun yaradılması filmlərimizin qorunmasını təmin etdi.

Hər il 2 Avqust Azərbaycanda Kino Günü kimi qeyd edilir. Bu isə təkcə kino işçilərinin deyil, həm də kino-sevər Azərbaycan tamaşaçısının bayramıdır. 2000-ci il dekabrın 18-də ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncam Azərbaycan kino tarixində əlamətdar gündür. Bu gündə kinomuza dövlət qayğısı göstərilir, milli kino sənətinin inkişafı üçün mühüm işlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral və "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Programı"nın təsdiq edilməsi haqqında 2008-ci il 4 avqust tarixli sərəncamları böyük əhəmiyyət kəsb edir. Dövlət qayğısının nəticəsidir ki, son illər filmlərimiz 50-dən çox beynəlxalq festivalda iştirak edib. Bu gün də Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işlər davam etdirilir.

Ramidə YAQUBQIZI,
"Respublika".

Milli kinolaramız həm də təbliğat vasitəsidir

dan dəvət olunur. Təbiət mənzərləri Bakı və ətraf kəndlərdə, pavilyon səhnələri isə Tiflisdə çəkilir. Lütfeli bəy rolunu canlandırmış Hüseyin Ərəblinskiyə həvalə edilir. Melodram janlarında çəkilən filmdə baş verən hadisələr dövrün həyat həqiqətlərini əks etdirirdi. Bu filmə Azərbaycan kino tarixində bədii film çəkilişinin əsası qoyulur.

İlk səsli film 1935-ci ildə çəkilən "Mavi dənizin sahilində" bədii film olub. Bundan sonra, səsli filmlərin çəkilişində yeni imkanlar yaranıb. Məsələn, 1936-ci ildə yazıçı Y.V. Çəmənəzəminlinin rus dilindən tərcümə etdiyi "Çapayev" filmi Azərbaycan dilində səsləndirilib. Bu isə kino sənətimizdə ilk dublyaj film olub.

İlk Azərbaycan kinokomediyası Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında 1918-ci ildə Bakıda çəkilib. Ardınca 1919-cu ildə Azərbaycan dövlət müstəqilliyinin ildönümünü əks etdirən "Təntənə" adlı tammetrajlı film nümayiş etdirilib.

Böyük Vətən müharibəsi illərində keçmiş Sovet İttifaqında 3,5 milyon metr kinoplyonka çəkilib, 34 tam-

metrajlı, 67 qısametrajlı film, 24 cəbhə buraxılışı, "Soyuzkinojurnal" və "Novosti dnya" kinojurnallarının 465-dən artıq nömrəsi istehsal olunub. Çekilən film və kinoxronikalardan hər birində Azərbaycan kinematoqraflarının böyük əməyi olub.

Azərbaycan istehsalı olan filmlər bir çox ölkələrdə sevilərək nümayiş etdirilib. Bu filmlər keçmiş SSRİ-nin tərkibində olan respublikalarla yanaşı, bir çox xarici ölkələrdə də məşhurluq qazanıb. Belə filmlərimizdən biri də 1945-ci ildə ekranlara çıxan "Arşın mal alan" filmidir. Ümumiyyətə, film Azərbaycan kinosunda müsələ komediya janının əsasını qoymaqla yanaşı, həm də bu janra mərəğə xeyli artırdı. Kino tariximizdə əlamətdar hadisəyə çevrilən film, digər ölkələrdə də seyrçi məhəbbəti qazandı. Onu da qeyd edək ki, "Arşın mal alan" filmi Stalinin ən sevimli operettalarından olub. Film ilk nümayişindən sonra iki il ərzində respublikaya 5 milyard rubl qazanc getirmişdir. 86 dilə tərcümə edilən film inдиyədək dünyadan 140-a yaxın ölkəsində nümayiş etdirilib. Azərbaycan kinosunun daha bir yeniliyi isə

1956-ci ildə olub. İlk dəfə rəngli film çəkmək imkanı əldə olunub. Bu ekran əsəri isə, "O olmasın, bu olsun" filmidi.

Beləcə, Azərbaycan kinosu öz inkişaf və intibah dövrünə qədəm qoymaraq daha uğurlu, keyfiyyətli ekran əsərləri araya-ərsəyə getirib. 1970-1980-ci illərdə daha böyük uğurlara imza atıb. Belə ki, həmin ərafədə böyük və fundamental əsərlər ekranlaşdırılmaqla yanaşı, eyni zamanda ölkəmizdə güclü rejissor truppası, aktyor heyəti formalaşmışdır. O illərin məhsulu olan, "Uzaq sahillərdə", "Yeddi oğul istərəm", "Axırıcı aşırı", "Nəsimi", "Dədə Qorqud", "Babək", "Dəli Kür" və digər fundamental ekran əsərləri yaradılıb. Bu filmlər xarakter, kolorit və obraz baxımından milli-mənəvi dəyərlərimizi təbliği edib, azərbaycançılıq, milli kimlik və adət-ənənələrin nümayişini həyata keçirib. Azərbaycan kinosunun süjet xətti təkcə qəhrəmanlıqdan ibarət olmayıb. Kinematoqraflarımızın çəkdikləri filmlər öz janr müxtəlifliyi, müsələli komediya, dedektiv, macəra, psixoloji, qrotesk, sosial pamphlet, naqıl və digər janrlarda da özünü mü-